

Prezident İlham Əliyevin reallaşdırıldığı davamlı iqtisadi inkişaf strateyiyanın nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik və iqtisadi dayanıqlılıq təmin edilib. Son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmənuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb.

Bütün dünyada COVID-19 pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara da səbəb olub. Buna baxma yaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində virusun ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlər üzləşən ölkə kimi qəbul edilir.

Koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxlə ixrac əməliyyatları və tranzit yükdaşları maneəsiz həyata keçirilir. Pandemiya qarşı mübarizədə gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Burada bir məqama da toxunmaq istərdik. Bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli məhsulların ixrac cəgərafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaçıları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan etmişdi.

Ixracatçıların müraciətləri üzrə müsabiqənin nəticələrinə əsasən, sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş konkret istiqamətlər nəzərə alınmaqla 12 yerli şirkət üçün Çinin quru meyvə və şərab məhsulları bazarları, Qazaxistanın alkoqollu içkiler bazarı, Rusyanın quru meyvələrdən hazırlanmış çips, nar şirəsi, faraş pomidor, qara çay, gilas bazarları, İngiltərənin qurudulmuş xurma bazarı, İsrailin qənnadi məməlumatları bazarı, Belçikanın findiq bazarı, Səudiyyə Ərəbistanının ağac kömürü bazarı araşdırılıb. Araşdırmaçalar məhsulların istehsal, ixrac və istehlak həcmi, artım tempi, bazarların rəqabət vəziyyəti, inkişaf dinamikası, əsas iştirakçıları, mövcud dinamika, qiymətlər və sair məsələləri əhatə edir.

Pandemiya şəraitində ixrac əməliyyatları maneəsiz həyata keçirilir

Bazar araşdırmaçlarının nəticələri həmin yerli şirkətlərə təqdim olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdəşləri ilə ticarət əməliyyatları həyata keçirir. Hesabat dövründə 96 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxlə edilib.

Gömrük orqanlarında qeydiyyati aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8 milyard 180,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 798,7 milyon dollar, idxlənin dəyəri 3 milyard 381,8 milyon dollar təşkil edib. Nəticədə 1 milyard 416,9 milyon dollarlıq müsbət ticarət saldosu yaramıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxlə 40,5 faiz, ixrac issa 0,4 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,4 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Hindistan, Ukrayna, İsrail, Almaniya, Yunanistan, Xorvatiya, Gürcüstan, Çexiya, Tunis, Portuqaliya, İspaniya, Avstriya, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxlə olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusyanın, 14,9 faizi Türkiyənin, 12,6 faizi Çinin, 9,6 faizi ABŞ-in, 5,3 faizi Almaniyanın, 4,4 faizi İtaliyanın, 4,3 faizi Ukraynanın, 2,8 faizi İranın, 2,2 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponianın, 1,7 faizi Fransanın, 1,6 faizi Koreyanın, hər biri 1,3 faiz olmaqla Türkmenistan və Hindistanın, 1,2 faizi Belarusun, 16,8 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiyəmtli metallar və onlardan hazırlanmış məməlumatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkiler və tütün məməlumatlarının, plastik kütlə və ondan hazırlanmış məməlumatların, toxuculuq materialları və məməlumatlarının dəyəri üstünlük təşkil edib. İdxalin 66,6 faizi avtomobil, 19,3 faizi dəmir yolu, 9,4 faizi hava, 4,6



faizi dəniz nəqliyyatı ilə götürülib, 0,1 faizini isə boru kəməri və elektrik ötürүcü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünnün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə iqtisadi sahədə əldə edilən müsbət göstəriciləri diqqətə çatdırmaqla bərabər, son illər kənd təsərrüfatında da mühüm dəyişikliklərin baş verdiyini vurgulayıb. Dövlət başçısı, eyni zamanda, hesabat dövründə Elektron Kənd Təsərrüfatı Programının gerçəkləşdirildiyini, fermərlərə subsidiyaların verilmə mexanizminin təkmilləşdirildiyini, bu sahədə məhsuldarlığın artırılması üçün önəmli tədbirlər həyata keçirildiyini, ixrac bazarının genişləndirildiyini bildirib.

Dövlətimizin başçısı kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün yeni programın hazırlanmasının zərurılıyını da diqqətə çatdıraraq, artıq köhnə metodlarla fəaliyyət göstərməyin vaxtı keçidiyini qeyd edib. Bunu həmin metodların səmərəliliyinin özünü doğrultmaması ilə əlaqələndirib və hazırda məliorasiya sahəsində yeni texnologiyaların tətbiqinə ehtiyac duyulduğunu vurgulayıb.

Burada onu da qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" sərəncamına əsasən Prezidentin ehtiyat fondundan Aqrar Kredit və İnkışaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılib. Bu, fermərlərə əlavə bir dəstək, əkin dövründə fermərlərin mikrokreditlərə tələbatının ödənilməsi deməkdir.

Cari ilin birinci rübünnün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirilməsindən danışılarkən, hazırda kənd təsərrüfatında

fəaliyyətin xüsusi karantin rejiminin tələblərinə uyğun qurulduğu, Nazirlər Kabinetinin talimatına əsasən, kənd təsərrüfatında işlərin fasilsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları arasında six əməkdaşlıq yaradıldığı, yazılış səpinlərinin aqrotexniki qaydalar əsasında aparıldığı da vurgulanıb.

Bu isə o deməkdir ki, rayonlardan orta və iritonlu maşınlarla paytaxta, digər böyük şəhərlərə, rayonlara kənd təsərrüfatı, eləcə də ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldığı arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara götürüb sata bilirlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir.

Koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında hazırda müvafiq tədbirlər görülür. Pandemiyanın yayılmasına qarşı görülen tədbirlərin kənd təsərrüfatına, fermərlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılır. Hazırda Nazirlər Kabinetinə yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorunda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərə ərzaq məhsullarının daşınmasında nəzərə çarpan problemlər aradan qaldırılır.

Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında da heç bir çətinlik yoxdur. Bu ilin 4 ayında ölkədən 493,3 ton (ötən ilin eyni dövründə isə həmin göstərici 419 ton təşkil edib) çay, 7 min ton meşə findığı, 58,9 min ton tomat ixrac edilib.

V. BİNYƏTOĞLU, "Xalq qəzeti"